

AZƏRBAYCAN TOPONİMLƏRİNİN ÖLÇÜSÜ VƏ TƏLƏFFÜZÜ HAQQINDA

Dünya xəritəsini topominlərsiz (coğrafi adlar) təsəvvür etmək mümkün deyildir. Sısysız-hesabsız topominlər arasında 3-5 hərfdən ibarət sadələri ilə yanaşı, 10-15, bəzən daha çox hərfdən ibarət mürakkəbləri da mövcuddur. Sonuncuların tələffüzü həmin dildə danışanlar üçün elə bir sııntı yaratmasa da əcnəbilər bu zaman ciddi problemlə üzlaşırlar. Məsələn, And dağlarının və Qərb yarımkürəsinin ən hündür zirvesi Akonkaqua, Hondurasın paytaxtı Tequisiqalpa şəhəri, Hindistanda Keral ştatının mərkəzi Tiruvananthropuram şəhəri və s. bu tip topominlərdəndir.

Bələ uzun və çətin tələffüz edilən topominlər İsləndiya adasında daha çoxdur: Eyyafyadılayokuydl - vulkan, Hvannadalshnukur - İsləndiyənin ən yüksək dağı, şəhərlər - Habnarfyrudur, Seydisfyrudur, Graundarfyrudur və s. Amma dünyada ölçüsünə görə bunlardan daha heyretli coğrafi adlar qeyd edilmişdir. Məsələn, Şimali Amerikada Çaubunaqaun-qamaug gölünün adı əslinde 45 hərfdən ibarətdir. Gölün adı ABŞ-da an uzun topomin sayıdır. Bu isə onun sadələşdirilmiş adıdır. 45 hərfdən 15-i "q", 9-u "a" hərfidir. Gülməli mənası var: "Sən öz tərəfində balıq tutursan, mən öz tərəfmədə balıq tuturam və ortada heç kim balıq tutmur".

Uelsdə bir balaca kənd var, əsl adı 58 hərfdən ibarətdir, onu qısaltaraq Llanvayr pullqvinqill adlandırırlar. Bu da son deyil. Ginnesin rekordlar kitabında en uzun topomin Yeni Zeləndiya adasında 305 metrlik hündürlüyü malik bir təpəyə məxsusdur. Onun adı 85 hərfdən ibarətdir və texmini menası bələ səslənir. "Yüksək təpə, harada ki, Tamatea, iri dizləri olan o kişi, dağa çıxı, torpağı udu, torpaqyeyən kimi tanındı, öz burun fleytasına öz sevgiliyi üçün mahni çaldı".

Maraqlıdır ki, bələ uzunuzadı, sicciləmə adlarla bərabər, dünya coğrafiyasında tek birce hərfdən ibarət em qısa topominlər də mövcuddur. Məsələn, Şimali Fransada "Y" adlı yaşayış məntəqəsi, İsveçdə "A" adlı qəsəbə və Norveçdə "A" adlı baliqçı kəndi dünyada em qısa coğrafi adlar hesab edilir.

Bəs, görəsan, bizim coğrafi adlar içərisində em qısa və em

uzun olanları hansılardır və ümumiyyətlə, Azərbaycan topominlərinin tələffüzü xaricilər üçün çoxmu problemlər yaradır? Başlayaqla bizim üçün bir nömrəli topomin olan Azərbaycan sözündən. Tələffüzü bize heç bir problem yaratmayıb, hər gün sevə-sevə təkrarlardığımız bəs sözün deyişilinin xaricilər üçün asan olmadığının dəfələrlə şahidi olmuşuq. Niye bəle olur? Axi, Vətenimizin adı cəmi dörd heca və 10 hərfdən ibarətdir, bù, çoxdur, ya az? - Demek çəlindir. Araşdırma aparaq, gərək başqa topominlərimizdə vəziyyət necədir?

Yəqin ki, respublikamızda bir hərfdən ibarət coğrafi ad yoxdur, çünki Azərbaycan dilində tek hərfli cəmi bir sözün - "o" - üçüncü şəxs əvəzliyinin olduğu məlumdur. Baxmayaraq ki, dilimizdə iki hərfli xeyli söz mövcuddur, iki hərfli topomin, deyəsan, təkcə Xəzər dənizindəki Qu adasıdır. Üç hərfli topominlər də çox deyil, 100-150 adad, bəlkə daha çox saymaq olar: Kür (çay), Gil (ada), Yel (dağ), Qum (Qax), Aza (Naxçıvan), Hil (Qusar), Nic (Qəbələ), Zar (Kəlbəcər), Kiş (Şəki) kəndi və s.

Bəs, em uzun coğrafi ad? Coğrafi adlarımızın hamısının araşdırılması hələlik imkan xaricində olduğundan, yaşayış məskənləri (oykonimlər) üzrə araşdırılmaları davam etdirək, bölgelərimizdə çoxlu sayıda 13,14, hətta bir neçə 15 və 16 hərfli kənd adlarımıza rast gəlmək olar: Nəcəfqulubəyl (Ağcabədi), Qubalıbalaoğlan (Hacıqabul), Xırmanqaynarbina (Zaqatala) və s. Əcnəbilərin "dil gimnastikası" üçün em cənnətməkan yerlər! Qusar rayonunda

17 hərfdən ibarət Zindanmuruq-qışlaq və qonşu Xaçmaz rayonunda həmin uzunluqda Mirzəmemmedqışlaq kəndlərinin adlarını görəndə güman etdim ki, bu son olar. Amma gümanım düz çıxmadi, Goranboy rayonunun 18 hərfli Qaşaltıqaraqoyunu kəndi öz nəhəng adıyla onları üstəldədi. Bu da son olmadı, coğrafiyamızın bu sahədə rekordu məlum oldu ki, Bərdə rayonunun 19 hərfli Mirzəxan-qaraqoyunu kəndinə məxsusdur. Amma bir məqəmi da qeyd etmək lazımdır: bu araşdırma da adı ancaq birgə, yəni bir sözle yazılın oykonimlər nezərdən keçirildi, iki sözle və ayrı yazılın yaşayış məskəni adları nəzərə alınarsa, İmisi rayonundakı Yuxarı Qaragüvəndikli

ciyyələndirmək üçün qruplaşdırmaq zəruridir. Nəzərəalsaq ki, dilimizdəki hər dörd hərfli söz 1-2 hecadan ibarətdir və onun tələffüzü xeyli asandır, bunu topominlərimizin tələffüzü üçün texmini bir ölçü vahidi kimi qəbul etsək və orta hesabla iki hərfin bir heca yaradığını nəzərəalsaq, topominlərimizi təqriben 5 şərti qrupa və ya kategoriyaya ayıra bilərik: qısa, orta, uzun, çox uzun və nəhəng. Bu bölgüyə uyğun olaraq, topominlərimizi tələffüzə görə də "asan", "yüngül", "ağır", "çətin" və "qəliz" adlandırılmaqla 5 şərti qrupa ayırsaq, bu zaman Azərbaycan topominlərinin ölçü və tələffüzə görə şərti bölgüsü aşağıdakı kimi alınar (Cədvəl 1).

Azərbaycan topominlərinin ölçü və tələffüzə görə şərti bölgüsü
Cədvəl 1.

Qrup	Topominde:		Topominin:		Nümunələr
	hərflerin sayı	heçaların sayı	şərti ölçüsü	şərti tələffüzü	
1.	1-4	1-2	qısa	asan	Qu (ada), Kür, Bum (kənd), Araz, Keti (dağ), Ləki (qəs.)
2.	5-8	2-4	orta	yüngül	Müğan, Samur, Qoşqar, Göygöl, Abseron, Qarabağ, Qobustan, Açınohur (gol)
3.	9-12	4-5	uzun	ağır	Bazardüzü, Beşbarmaq, Ayrantöbən, Damıraparan, Ceyrankeçməz
4.	13-16	5-7	çox uzun	çətin	Nəcəfqulubəyl, Qubalıbalaoğlan, Xırmanqaynarbina
5.	17 və daha çox	6 və daha çox	nəhəng	qəliz	Mirzəmemmedqışlaq, Qaşaltıqaraqoyunu, Mirzəxanqaraqoyunu

kəndi 20 hərfle Azərbaycan oykonimlərinin lideri ola bilər.

Əcnəbilərin bizim bələ uzun yer adlarını tələffüz edərkən üzləşdikləri sıxtılıları təsəvvür etmək çətin deyil. Amma ehtimal etmək olar ki, bu kimi coğrafi adlar bizim topominimizdən eksarıyət taşkil etmir.

Linqvistikada çətin və ya asan tələffüzlü sözlər dair hər hansı bir təsnifatın, norma və ya standartın olmasına əmin deyiləm. Sözlərin böyük və kiçikliyinin ölçü vahidi kimi hər və ya heca sayı əsas olsa da onları hər hansı bir mənada sə-

Cədvəldən göründüyü kimi, hər ölçüyə müvafiq tələffüz ifadəsi verilmiş və topomin nümunələri göstərilmişdir. İndi araşdırmaq lazımdır ki, bələ tələffüz xüsusiyyətlərinə malik topominimiz Azərbaycanın topominiməka fondunda kəmiyyətəcə neçə təmsil olunubdur, yəni xüsusi çəkiləri və ya faiziə şəkilləri nə qədərdir, hansı qrupa malik coğrafi adlar üstünlük təşkil edir və s. Lakin bu, o qədər de asan məsələ deyil, bələ ki, topominimizdən neinkı dəqiq, heç təxmini sayını da bilmirik.

(Davamı 8-ci sahifədə)

AZƏRBAYCAN TOPONİMLƏRİNİN ÖLÇÜSÜ VƏ TƏLƏFFÜZÜ HAQQINDA

(Əvvəli 7-ci səhifədə)

Amma rəsmi qeydə alınmış oyunimlər, yəni yaşayış məntəqələrimiz 4555 ədəddir ki, onların da 78-i şəhər statusuna malik iri yaşayış məntəqəsidir. İlk olaraq, respublikamızın bu oyunimlərini araşdırıqdır Cədvəl 2 - də görünən maraqlı nəticələr alınırlar:

hərfdən ibarət Mingəçeviri Azərbaycanın en uzun ada malik şəhəri hesab etmək olar. Cəmi 8 şəhərin adı - 4 (Quba, Şuşa, Ucar və s.); 14 şəhərin adı - 5 (Tovuz, Qusar, Ağdam və s.); 20 şəhərin adı - 6 (Xaçmaz, Salyan, Şəmkir, Tərtər və s.); 9 şəhərin adı - 7 (Masallı, Siyəzən, Gədəbəy və s.); 19 şəhərin adı - 8 (Sumqayıt, Naxçıvan,

ümumi sayı 79,5 faizini təşkil edir; 11,5 faizi (9 şəhər) 3-4, cəmi 9 faizi (7 şəhər) isə 9-12 hərfdən ibarət oyunimlərdir. Adı arifmetik hesablama ümumiylidə bütün şəhər adlarımızın ortalama 6,5 hərfdən ibarət olduğunu göstərir. Cədvəl 2-də aldığımız neticələri Cədvəl 1-dəki tələffüz təsnifatına uyğun dəyərləndirirsək, belə qənaətə gəlmək olar ki, şəhərlərimizin böyük eksəriyyətinin (80 faiz) adı orta uzun və tələffüzü yüngül, təxminən 11 faizinin adı qısa və tələffüzü asan, cəmi 9 faizinin adı isə uzun və tələffüzü ağır hesab edilə bilər (Cədvəl 3).

Bu xüsusda ölkəmizin adında sonunculara aid etmək olar.

Diger topominimlərimizin, xüsusilə kənd adlarımızın bir qədər də uzun olmasını nəzərə alsaq, Azərbaycan topominimləri üçün orta göstərici kimi 7 hərfli topomim şərti bir norma kimi qəbul edə bilərik, bu və bundan az hərfli topominimlər "sadə", çox olanlar isə "mürəkkəb" topominimlər adlandırılara bilər. Adətən 7 hərfli coğrafi adlarımız 3 hecdadan ibarət olurlar (Masallı, Balakən, Gədəbəy və s.). Fonetikanı nəzərə almadan, alınan nəticələrə əsaslanaraq, ehtimal etmək olar ki, bizim coğrafi adlarımızın tələffüzü əcnəbilər üçün çətin hesab edilməyə bilər.

Beləliklə, böyük eksəriyyəti yaşayış məntəqələrinin adları olmaqla, təxminən 2000 topomin ilkin araşdırılması neticəsində yuxarıda qoyulan sualları müəyyən qədər cavablandırıldıq. Lakin bu, topominimlərimizin az bir qismidir və ola bilsin ki, mövzü diqqətli oxucunu cəlb etsin, o da alınan nəticələrə dəyərli düzelişlər edərək, bu araşdırımıaya öz layiqli töhfəsini versin. Bu yolda onların hər birinə uğurlar arzulayıram.

Rəşid Fətəliyev
Akademik Həsən Əliyev
adına Coğrafiya İnstitutunun
aparıcı elmi işçisi,
geologiya-mineraloziya
elmləri namizədi

Azərbaycanın şəhər adlarının ölçüsününe (hərf sayına) görə bölgüsü
Cədvəl 2.

Sıra	Hərf- lərin sayı	Şəhər- lərin sayı	Faizle	Nümunələr	Qruplar üzrə		Faizle
					hərf- lərin sayı	şəhər- lərin sayı	
1.	3	1	1,3	Qax	I		
2.	4	8	10,3	Bakı, Şəki, Oğuz, Ağsu	(1-4)	9	11,5
3.	5	14	17,9	Gəncə, Qazax, Tovuz	II		
4.	6	20	25,6	Şamaxı, Göyçay, Qəbələ	(5-8)	62	79,5
5.	7	9	11,5	Ağstafa, Ordubad			
6.	8	19	24,4	Lənkəran, Zaqatala			
7.	9	5	6,4	Sabirabad, İsmayıllı	III		
8.	10	1	1,3	Mingəçevir	(9-12)	7	9,0
9.	12	1	1,3	Dəliməmmədli			
Cəmi		78	100			78	100
Orta	6,5				6,5		

Məlum olur ki, ölkəmizdə şəhərlər 3-12 hərflidir, bununla belə 1, 2 və 11 hərfdən ibarət şəhər yoxdur və şəhərlər arasında en qısa ad üç hərfdən ibarət Qax, en uzun ad isə on iki hərfli Dəliməmmədlidir. Nəzərə alsaq ki, Dəliməmmədli bu yaxınlarda şəhər statusu alıb, tənmiş şəhərlər arasında on

Naftalan, Daşkəsən və s.) və nəhayət, cəmi 5 şəhərin adı - 9 hərflidir (Cəlilabad, Hacıqabul və s.).

Alınmış nəticələri yuxarıdakı bölgü prinsipinə uyğun olaraq ümumiləşdirsək üç qrup alınar və görərlik ki, araşdırılan oyunimlər arasında 5-8 hərfli olanlar daha çox (62 şəhər) olub,

Azərbaycanın şəhər adlarının ölçüsününe (hərf sayına) görə bölgüsü
Cədvəl 2.

Sıra	Hərf- lərin sayı	Şəhər- lərin sayı	Faizle	Nümunələr	Qruplar üzrə		Faizle
					hərf- lərin sayı	şəhər- lərin sayı	
1.	3	1	1,3	Qax	I		
2.	4	8	10,3	Bakı, Şəki, Oğuz, Ağsu	(1-4)	9	11,5
3.	5	14	17,9	Gəncə, Qazax, Tovuz	II		
4.	6	20	25,6	Şamaxı, Göyçay, Qəbələ	(5-8)	62	79,5
5.	7	9	11,5	Ağstafa, Ordubad			
6.	8	19	24,4	Lənkəran, Zaqatala			
7.	9	5	6,4	Sabirabad, İsmayıllı	III		
8.	10	1	1,3	Mingəçevir	(9-12)	7	9,0
9.	12	1	1,3	Dəliməmmədli			
Cəmi		78	100			78	100
Orta	6,5				6,5		